

## **METODİKA: FƏNLƏRİN TƏDRİSİNİN ÜMUMİ MƏSƏLƏLƏRİ**

UOT 37.01.

*Qurban Isa oğlu Əliyev  
Azərbaycan Dövlət Pedaqoji Universitetinin  
Doseni*

*Cinara Elxan qızı Hüseynova  
Azərbaycan Dövlət Pedaqoji Universiteti*

### **INKİŞAFETDIRİCİ TƏLİM VƏ ONUN FUNKSİYALARI**

*Гурбан Иса оглы Алиев,  
доцент  
Азербайджанского Государственного Педагогического Университета*

*Чинара Эльхан гызы Гусейнова  
Азербайджанский Государственный Педагогический Университет*

### **РАЗВИВАЮЩЕЕ ОБУЧЕНИЕ И ЕГО ФУНКЦИИ**

*Gurban Isa Aliyev  
assistant professor at  
Azerbaijan State Pedagogical University*

*Chinara Elxan Huseynova  
Azerbaijan State Pedagogical University*

### **DEVELOPING TRAINING AND ITS FUNCTIONS**

**Xülasə:** Bu məqalədə inkişafetdirici təlim haqqında məlumat verilmişdir. Həmçinin, inkişafetdirici təlimin əsasları qeyd olunmuş, onun əsasən ibtidai siniflərdə tətbiqinin səmərəliliyindən danışılmışdır.

**Açar sözlər:** *təlim, inkişafetdirici təlim, tərbiyə, ibtidai sinifdə təlim*

**Резюме:** Эта статья содержит информацию о развитии обучения. Также были упомянуты основы разработки тренинга, и в основном говорилось об эффективности его применения в начальных классах.

**Ключевые слова:** *обучение, развивающее обучение, воспитание, обучение в начальных классах*

**Summary:** This article provides information on developing training. Also, the basics of developing training were mentioned, and it was mainly talked about the effectiveness of application in primary classes.

**Key words:** *training, developing training, upbringing, elementary class training*

İnkişaf çoxcəhətli anladır və şagirdin psixi həyatının bütün sahələrini əhatə edir. Təlim-tərbiyə prosesində məktəblilərin psixi inkişafının başlıca istiqamətlərini təhlil edəndə, ilk növbədə, biliklərin, onların tətbiqi mexanizmlərinin və şəxsiyyətin ümumi xassələrinin inkişafı şəraitini ayırd edirlər.

Şəxsiyyətin inkişafı təlim prosesinin nüvəsinə təşkil edir. Sözün geniş mənasında, inkişafetdirici təlim şəxsiyyətin formalamasını nəzərdə tutur və onu təlimin başlıca problemi kimi mənalandırır. Təlim məqsədləri anlamı öz məhiyyətinə görə həmişə dövrün pedaqoji təfəkkürünün meyarlarını eks etdirir.

Vaxtılı təlim məqsədləri sərf təhsil məqsədi kimi dərk olunurdu və manalandırıldı. Məktəbin tarbiyədici funksiyası ardıcıl təlim məqsədlərində təhsil meyari ilə birləşdirilir. İnkısapetdiricili təlimin principi axarında isə inkısapetdiricili təlim məqsədi formalasdı. "Təlim mülliimin rəhbərliyi ilə şagirdların mülayyən bilik, bacarıq və vərdişlər sistemini yiyələnməsi və bu zaman onların inkısap etdirilməsi və tarbiya olunması prosesidir".

Ibtidai təhsil mərhələsində təlimin - təhsil, inkısap və tarbiya meyarlarının vəhdətdə açıqlanması yeni pedaqoqi təsəkkürün uğurlarını əks etdirir və psixologyanın uğurlarına səykonır. Əvvəlki dövrlərdən fərqli olaraq, müasir dövrdə təlim məqsədləri artıq yeni pedaqoqi təsəkkürün iki asas principi: *inkısapetdiricili və tarbiyədici* təlim principləri asasında manalandırılır.

Təhsil məqsədi ilə inkısapetdiricili və tarbiyədici təlim məqsədləri arasındakı ikitərəfli asılılıq vardır. Bir tərəfdən təhsilin inkısapetdiricili və tarbiyədici məqsədləri təhsil məqsədi vasitəsilə həyata keçirilir. Mülliim şagirdləri sadəcə olaraq öyrətmə, onları öyrədər-öyrəndə inkısap etdirir və tarbiya edir. Digər tərəfdən, şagirdlərin inkısap etdiricili və tarbiya olunduqda onların təhsil məqsədlərinə münasibatları dayışır.

Ibtidai təhsildə inkısapetdiricili və tarbiyədici təlim məqsədləri bir-birindən ayrılmazdır. Təlim məqsədləri dedikdə təhsilin mözəm tərəfi - öyrəniləcək bilik, bacarıq və vərdişlər nəzərdə tutulur. İnkısapetdiricili təlim məqsədi bilavasitə əqli inkısap ölçüləri ilə araşdırılır. Təlimin tarbiyədici məqsədi issə şagirdin bir şəxsiyyət kimi formalasmasını nəzərdə tutur. Psixoloji tədqiqatlar göstərir ki, məktəb şagirdləri inkısap etdirmədən təhsil məqsədlərini həyata keçirə bilməz. Şagirdin psixi inkısapı təlimin həm natiçəsi, həm də başlıca şədirid. Təlim və inkısap problemini bə müstəvədə aşardırdı, o, məhiyyətə təlim və əqli inkısap problemi kimi meydana çıxır.

Inkısapetdiricili təlim aşağıdakı asaslarla müəyyən olunur:

1. Şagirdlərin tədris fəaliyyətinin fəallaşdırılmasının psixoloji asasları:
  - təlimin somoralılıyi meyarları;
  - şagirdlərin idrak fəallığının təşkili üsulları;

- şagirdin tədris fəaliyyətinin əsas funksiyaları;
  - əyani-texniki vəsitiyələrdən istifadə.
- 2. Tədris fəaliyyətinin xarakteristikası:
  - tədris fəaliyyətinin struktur;
  - tədris fəaliyyətinin operativ tərkibi.
- 3. Təlim prosesində tədris fəaliyyəti priyomlarının formalasdırılması:
  - yaddaş priyomlarına alışdırma;
  - müshahidə priyomlarının formalasdırılması;
  - obrazyratma priyomları;
  - tədris fəaliyyətinin formalasdırılmasında priyomların funksiyaları.
- 4. Təlim prosesində şagirdlərə differensiyali yanışma:
  - inkısapetdiricili təlim tədris prosesi ilə olğalar aşağıdakı komponentlərə müəyyən olunur:
    - informatikadan seçilimiş tədris materialının nəzari-əlmi cəhətdən əsaslandırılması;
    - təlim metodlarının düzgün seçiləməsi və müasir tələblərə əsasında təkmilləşdirilməsi;
    - dərsliklərdə və tədris proqramlarında (fənn kurikulumunda) təkəb biliklərin keyfiyyəti deyil, şagirdlərin əqli, fəaliyyəti xassələri nəzərə alınmalıdır.

*Inkısapetdiricili təlimin somoralılığı:*

- təlimin göznlənilən natiçələri ilə,
- şagirdlərin ayanı inkısapında nəzərə çəpan irəlliyələrlərə ölçülür.

Mülliim-şagird münasibətlərinin huma-nistləşdirilməsi şagirdin bir şəxsiyyət kimi inkısap etdirilməsinin başlıca şartıdır. Mülliim "mülliim-şagird" münasibətlərinin, sadəcə olaraq, iştirakçısi deyil, peşə sərisiəsinə, həyat tac-rübəsinə görə onların təşkilatıdır. O, sinifda hər bir şagirdin özünü aktuallaşdırmasına imkan verən qarşılıqlı etimad, canlı ünsiyyət mühiti yaratmalıdır.

Inkısapetdiricili təlim konsepsiyası ibtidai siniflərdə geniş tətbiq olunub və olunur. Bu kontekstdə tədris fəaliyyətinin strukturunu ilə tanış olaq:

- \* Tədris fəaliyyəti tədris tapşırıqlarının həllindən başlayır. Şagirdlər bu siyasiyada bütün xüsusi və konkret variantları nəzərə almaqla tədris tapşırıqlarının ümumi həll üsullarının mözəməni ilə tanış olurlar. Müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnlərlər.

- \* Tədris tapşırıqlarını həll etmək üçün zəruri tədris omaliyyatlarına yiyələnlərlər.
  - \* İctə etdikləri tədris omaliyyatlarını və onların natiçələrini öz fəaliyyətinin məqsədi ilə tutudurur, öz səhvələrinə müəyyən edir və aradan qaldırırlar.
  - \* Öz fəaliyyətlərinin ümumi (son) natiçəsinə qiymətləndirirlər.

Bəslilikla, mülliim təhsilin keyfiyyətini yüksəltmək üçün təkəb şagirdlərin idrak fəaliyyətinə, illə növbədə, diqqət, qavrayış və s. kimi psixi prosesləri aktivlaşdırırmakla kifayətləşən, nəzəri təsəkkür, eləcə də müqayissə, ümumişdir, müraciətdəşdir, təsnifat, tədris omaliyyatları, intellektual hissələr, bərpəadıcı təxayüy, yaradıcı təxayüy, anlaşma, nitq, materiali öz sözləri ilə noql etmə, ağlin keyfiyyətləri, tanqidi təsəkkür, ağlin çevikliyi kimi idrak proseslərini

müəyyən sistemlə inkişaf etdirir. Psixoloji tədqiqatlar göstərir ki, məktəb şagirdləri inkişaf etdirmədən təhsil məqsədlərini həyata keçirə biləm. Beləliklə, ibtidai təhsil mərhələsində inkişafetdiricili təlimin təşkili, ilk növbədə, təlim prosesində inkişafetdiricili təlim principlərinin həllindən asıldır.

**Problemin aktuallığı.** Əsasən, ibtidai siniflər-də tədris prosesində inkişafetdiricili təlimin tətbiq olunması xüsusi shəhərimiyyətlər.

**Problemin elmi yeniliyi.** Müasir dövrdə tədris-də inkişafetdiricili təlimin tətbiqi ənənəvi tədris metodlarından daha çox effektivdir.

**Problemin praktik shəhərimiyyəti.** Bu məqalənin, xüsusi şagirdlərin inkişafetdiricili təlimin for-malasdırılmasında orta məktəb mülliimləri üçün faydalı olacaq düşündürülür.

#### **Ədəbiyyat:**

1. Mahmudzadə R. və b. Informatika 4, dərslik, Bakı, 2011.
2. Zamanova S.A. Orta məktəblərdə riyaziyyatın tədrisi prosesində kompüter fərdiləşmək vasitəsi kimi. Avtoref, N. Tusi adına ADPU, Bakı, 1994.
3. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları, Bakı, 2008.

E-mail: chinare.huseynova13@mail.ru

Rəyçi: fizik.riyaz.ü.elm.dok. dos. R. Hümbətliyev  
Redaksiyaya daxil olub: 12.12.2018.